

Şəhla Qənbərova  
*Firidun bəy Köçərli adına*  
Respublika Uşaq Kitabxanasının direktoru,  
Əməkdar Mədəniyyət işçisi

UDC 398.2

## FİRİDUN BƏY KÖÇƏRLİ İRSİNİN NƏŞRİNİN TARİXİ MƏRHƏLƏLƏRİ

**Xülasə:** Məqalədə Firidun bəy Köçərli ırsinin nəşrinin tarixi mərhələləri tədqiq edilmişdir. Tədqiqat ədibin hər bir əserinin nəşr tarixinə görə aparılmışdır. Tədqiqata həm ədibin sağlığında, həm də ölümündən sonra nəşr olunmuş əsərləri cəlb edilmişdir.

**Açar sözlər:** Firidun bəy Köçərli ırsı, mərhələ, nəşr, məqalə, məktub.

Shahla Ganbarova

### Historical stages of publication Firidun bey Kocharli's heritage

**Summary:** The article has been researched the historical stages of the publication of the Firidun bey Kocharli's heritage. Research was carried out according to the date of publication of every work of writer. To the study involved firstly publications which published in life of F.B. Kocharli and then publications which published after his death.

**Key words:** Firidun bey Kocharli's heritage, stage, publication, article, letter.

Шахла Ганбарова

### Исторические этапы издания наследия Фиридуна бека Кочарли

**Резюме:** В статье рассматриваются исторические этапы публикации наследия Фиридуна бека Кочарли. Исследование проводилось в соответствии с датой публикации каждой работы писателя. Прежде всего, исследование были вовлечены опубликованные работы при жизни Ф.Б. Кочарли, а затем опубликованные работы после его смерти.

**Ключевые слова:** наследие Фиридуна бека Кочарли, этап, публикация, статья, письмо.

XIX əsrin sonlarından başlayaraq Azərbaycan türklerinin etnik və mədəniyyəsi qüdrətini, milli varlığını dünyaya tanıtmaq üçün fədakarlıqla fəaliyyətə başlayan şəxsiyyətlər arasında Firidun bəy Köçərlinin mühüm xidmətləri var.

Azərbaycan ədəbiyyatşunaslığının yaradıcısı, ədəbiyyat tarixinin sistemli tədqiqatçısı, təbliğatçısı Firidun bəy Köçərli maarifpərvər ziyalılarının yaxından yardımçı və dəstəyi nəticəsində az zaman kəsiyində klassik və müasir ədəbiyyat tarixçiliyinin bir çox ədəbi simalarının həyat və yaradıcılığı, dövrü, ictimai və ədəbi mühiti haqqında zəngin material topladı, onları sistemləşdirdi, XX əsrin əvvəllərindəki çağdaş ədəbiyyat elminin müəyyən prinsip və meyarları ilə elmi təsnifatını verdi. Mübarizədə Firidun bəy Köçərli tək deyildi; dövrün tanınmış ziyalıları və ədibləri İsmayıllı Qaspiralı (Qasprinski), Eynəli bəy Sultanov, Ömer Faiq Nemanzadə, Əlimərdan bəy Topçubaşov, Yusif Vəzir Çəmənzəminli, Abdulla Şaiq, Soltan Məcid Qənizadə, Cəlil Məmmədquluzadə, Üzeyir bəy Hacıbeyli və başqaları müntəzəm əlaqə saxlayır, söhbətlərində ədəbi irsimizin müxtəlif problemləri ilə bağlı mübahisə aparırdılar. O isə tanıldığı ziyalıların yaratdığı şəraitdən yarananaraq minillik tarixi olan ədəbiyyatın sistemli elmi tarixini yaratmaq zərurətini reallaşdırıldı.

Ədibin görüdüyü işlərin miqyasını, gərəkliyini dəyərləndirən Y.B.Çəmənzəminli xatırlayırdı: "Bütün Azərbaycan ədəbiyyatını təsdiq edən təkcə bir ad varsa, o da Firidunbəy Köçərlidir ki, üç cild "Azərbaycan ədəbiyyatı tarixi" meydana getirib. Bu kitabı şərqşünas bir əcnəbi yazsa idi, Avropada elmi ilə böyük ad qazanardı. Görəsen bəs bizim aramızda Firidunbəy Köçərli cənabları kimi adamların əmələ gelməsini niyə şüx və həvəslə qarşılamırıq" [3].

Firidun bəy Köçərli Azərbaycan ədəbiyyatı tarixinin bir sıra mərhələləri ilə yanaşı, XIX əsr ədəbi ırsının ilk elmi tarixini yaradıb. Ədib milli ədəbiyyat tarixi ilə bağlı ilk tədqiqatlarına M.F.Axundovla başlayıb. O, hər şeydən əvvəl, iki əsrin qovşağında M.F.Axundovun maarifçi realist sənət konsepsiyasının davamçısı və layiqli varisi kimi meydana çıxmışdı. Bədii yaradıcılıqla müasirliyə, yeni təfəkkür tipinə böyük qiymət verdiyi kimi, ədəbi tənqid və ədəbiyyatşunaslığımızın da bu nögteyi-nezəri müdafiə etməsini, həmin sahədə varislik əlaqələrinin, davamlı ənənələrin yaranmasını istəyirdi. Digər tərəfdən, ədib üçün zaman kontekstində XIX əsr daha yaxın, daha maraqlı və cəlbedici idi. Həmin dövrün ədəbi şəxsiyyətlərinin bir qismi hələ də yaradıcılığını davam etdirirdi. Eyni zamanda XIX əsr sənətkarlarının qohumları, dostları, yaxın ünsiyyətdə olanlar onunla əlaqə saxlayır, öz xatirələrini söyləyir, əllərində olan ədəbi-tarixi faktları, materialları, böyük həvəslə təqdim edirdilər ki, bu da Firidun bəy Köçərlinin faktiki olaraq XIX əsr Azərbaycan ədəbiyyatının geniş miqyasda tədqiq etməsini şərtləndirdirdi.

Firidun bəy Köçərli ırsının tədqiqatçısı, akademik B.Nəbiyevin sözləri ilə desək, "Köçərlinin ədəbiyyatımızın Füzuli, Vaqif, M.F.Axundov, Zakir, S.Ə.Şirvani kimi görkəmli simalarının yaradıcılığına həsr edilmiş tədqiqatı onun

Azərbaycan ədəbiyyatına çox gözəl aşına olduğunu göstərir. Vaqif, Vidadi, Nəbatı, Zakir və bir sıra başqa Azərbaycan şairlerinin tərcüməyi-hallarına dair ilk geniş məlumat, ədəbiyyatımızın və mədəniyyətimizin fəxri olan böyük M.F.Axundov haqqında birinci kitab Köçərli qələmine məxsusdur” [18, s.4].

Firidun bəy Köçərli ədəbi-ictimai fəaliyyətə İrəvan gimnaziyasında çalışdığı illərdən başlamış, ilk məqalələri bu dövrdə işıq üzü görmüşdür. Onun davamçılarından olan F.Hüseynov deyir ki, “XX yuzilin “ilk rübündə realist bədii nəşr, dramaturgiya, inqilabi satira və publisistika sahəsində C.Məmmədquluzadənin, yeni şeir aləmində M.Ə.Sabirin, musiqi mədəniyyəti cəbhəsində Ü.Hacıbəyovun gördüyü iş ədəbiyyatşunaslıq elmində Firidun bəy Köçərlinin üzərine düşmüşdür” [2, s.421].

Firidun bəy Köçərli Azərbaycan türklerinin mənəvi mədəniyyətinin, o cümlədən, ədəbi-elmi fikrinin inkişaf tarixində fəaliyyətini üç istiqamətdə həyata keçirir: o, millətin maariflənməsi və mədəni-siyasi tərəqqisi üçün çalışan müəllim, yaşıdığı dövrün ictimai problemlərinə münasibət bildirən yazıçı-publisist, tərcüməçi, nəhayət, ədəbiyyatşunas-alimdir.

Müəllim kimi fealiyyətində F.Köçərli şagirdlərə verilən nəzəri biliklərin təcrübə ilə elaqələndirilməsinə diqqət yetirirdi. Onun pedagoji baxışlarının əsas prinsipi xəlqilik idi və təlimin mərkəzində ana dilinin öyrədilməsi dayanırdı. Məşhur rus alimi K.D.Uşinskiyə istinaden Firidun bəy Köçərli yazırı: “Bir millətin malını, dovlətini və hətta vətənini əlindən alsan, olub-itməz, amma dilini alsan, fot olar və ondan bir nişan qalmaz” [7, s.283].

Firidun bəy Köçərliyə görə: “Ana dili millətin mənəvi diriliyidir, həyatın mayəsi mənziləsindədir. Ananın südü bədənin mayəsi vətənin sevdiyi kimi, ana dilini də sevir... Bu, Allah-təalanın gözəl nemətlərindən birisidir, onu əziz və möhtərem tutmaq hər kəsə borcdur” [7, s.283].

Firidun bəy Köçərli müəllimliklə yanaşı tərcüməciliklə və tədqiqatla məşğul olmuşdur. O, İrəvan gimnaziyasında çalışarkən o, qədim yunan filosofu Sokratın “Təlimati-Sokrat” kitabını, rus şairlərindən A.S.Puşkin, M.Y.Lermontov və M.N.Koltsovin şeirlərini, A.P.Çexovun “At familyası” hekayəsini Azərbaycan dilinə, M.F.Axundzadənin “Aldanmış kəvakib” povestini rus dilinə çevirib nəşr etdirmişdir.

Ədibin publisistik və tənqidçilik fəaliyyəti də İrəvan gimnaziyasında müəllimlik etdiyi dövrdə başlanır. Xalq məişətinə, Azərbaycan xalqının yaşayış tərzinə, mədəni səviyyəsinə, xalqın tərəqqisinə manəə törəden əngellərə yaxından bələd olan yazıçı ilk publisistik yazılarından başlayaraq mühitdə, cəmiyyətdə görüyü ictimai eybəcərlilikləri pisleyir, xalqı mədəni-siyasi tərəqqiyə səsləyirdi. Onun publisistikasının mövzu dairesi geniş, toxunduğu məsələlər əhatəli idi: mövcud cəmiyyətin ictimai bələlərinin tənqid, kendli həyatının ağırlığı, qadın hüquqsuzluğu, çarizmin müstəmləkəcilik siyaseti, maarif, mədəniyyət, ədəbi dil, əlifba, din, əxlaq, xalqlar dostluğu – bunların hamısı onun Bakı, Tiflis, Bağçasaray, Peterburqda çıxan “Kaspi”, “Kavkaz”, “Novoye

obozreniye”, “Petroqradskiye vedomosti”, “Tərcüman”, “Şərqi-Rus”, “Həyat”, “İqbəl”, “İrşad”, “Molla Nəsreddin” və s. metbuat orqanların-da çap olunan məqalələrində maarifçilik mövqeyindən təhlil və şərh olunur. Müəllif mədəni gerilikdən, cəhalet və fanatizmin pəncəsində xilas olmağın yolunu təhsildə və maariflənməkdə görürdü.

Ədibin tənqidçilik və elmi tədqiqatçılıq fəaliyyəti də eyni zamanda İrəvan gimnaziyasında çalışdığı zaman başlanır. Ədəbiyyatda realist sənət tipinə üstünlük veren yazıçı bədii təcrübədə realist yaradıcılıq yolu seçən ədiblərə, realizmin ədəbi cərəyan kimi yarandığı və təşəkkül etdiyi XIX əsr ədəbiyyatına daha çox yer verirdi. Müəllifin “Tatar komediyaları” (1895) silsilə məqalələri bunu bir daha təsdiq edir. O, həmin əsərində milli dramaturgiyada realist ənənənin yaranmasını, XIX əsrin ikinci yarısında Ə.Haqverdiyev, N.Vəzirov, N.Nərimanov tərəfindən davam etdirilməsini diqqətlə izləyir, realist ədəbiyyatın inkişafında başlıca maneəyə çevrilən epikonçu şerî kəskin tənqid edir.

Məqalədə M.F.Axundzadə ədəbi məktəbi davamçılarının XIX əsrin 90-ci illərində yazdıqları komediyalalar təhlil olunur. O, Mirzə Fətəlini “xalqının həyatına yaxşı bələd olan nadir psixoloq və sənətkar” [7, s.23] kimi dəyərləndirdikdən sonra Haşim bəy Vəzirovun “Evlenmek su içmək deyil”, Nəcəf bəy Vəzirovun “Daldan atılan daş topuğa dəyər”, Nəriman Nərimanovun “Nadanlıq” pyeslərini diqqət mərkəzinə çəkərək, onların məzmunu və bədii möziyyətləri haqqında söhbət açır.

XIX əsrin 90-ci illərində İrəvan gimnaziyasında müəllimlik etdiyi illərdə Firidun bəy Köçərli milli ədəbiyyat tarixini yaratmağı qarşısına məqsəd qoymuş, əldə etdiyi materialları “Azərbaycan tatarlarının ədəbiyyatı” (1903) adı altında Tiflisdə rus dilində nəşr etdirməyə nail olmuşdu. Əsər nəşr olunduqdan sonra Azərbaycan ziyalılarının marağına səbəb olmuş, dünyanın müxtəlif ölkələrində təhsil alan həmvətənlərimiz müəllifə məktublar göndərərək, bu böyük, fundamental işi davam etdirməyi, ədəbiyyat tariximizin bu ilk nümunəsinin Azərbaycan variantının hazırlanmasını arzulayırdılar.

“Azərbaycan tatarlarının ədəbiyyatı”nda milli ədəbiyyatın tarixi M.P.Vaqiflə başlayırı. Klassik ədəbi ərsdə ana dilinə, realist yaradıcılıq metoduna üstünlük verən müəllif rusdilli ilk ədəbiyyat tarixində bu meyarlara və prinsiplərə söykənən XIX əsr Azərbaycan ədəbiyyatını - bu dövrün realist sənətkarları olan Q.Zakir, M.F.Axundov, S.Ə.Sirvani, Nəbatı, yaradıcılığını ilk dəfə olaraq müasir ədəbiyyat tarixi anlayışı baxımından təhlil etmişdir.

M.F.Axundovun anadan olmasının 100 illiyi münasibətlə 1911-ci ildə yazdığı “Mirzə Fətəli Axundov” əsərində Firidun bəy Köçərli “Tatar komediyaları”nda əsasını qoymuş ədəbi problematikanı, milli dramaturgiyanın yaranması, təşəkkül və inkişaf mərhələlərini tarixi-xronoloji meyarlarla qiymətləndirməyə çalışmış, M.F.Axundov realizmində bəhs edərkən real hadisə, real obraz, həmçinin dil-üslub və sənətkarlıq məsələləri etrafında maraqlı fikirlər irəli sürmüştür.

**Nº 2 (13)**

**2021**

Firidun bəy Köçərlinin yaradıcılığında Azərbaycan ədəbiyyatının müasir durumu, onun tarixi keçmiş ilə vəhdətdə öyrənilib. İrəvan gimnaziyasında çalışarkən o, Azərbaycan-türk ədəbiyyatına dair müxtəlif nümunələri, əlyazma nüsxələrini mətbə əsərləri, şifahi məlumatları toplayaraq tədqiq etməyə başlamış, 25 illik gərgin zehmətdən sonra 1908-ci ildə üçcildlik məşhur "Azərbaycan ədəbiyyatı" kitabını çap etdirmişdir. Bu kitab Azərbaycan ədəbiyyatı tarixini yaratmaq sahəsində çox mühüm, olduqca ehəmiyyətli bir iş idi; Firidun bəy Köçərli özünəqəderki "təzkirəciliyin çərçivəsini dağıdır ədəbiyyat tarixinin tədqiqinə yeni bir istiqamət vermişdi" [20, s.257].

Firidun bəy Köçərli kitabı hazırlayarkən "Atəşgədə"nin daxili quruluşunu nümunə götürmüş, haqqında bəhs etdiyi şairləri regionlar üzrə düzmişdə. "Bir neçə söz" hissəsində ədib yazırı: "Bu kitabı yazmaqdə mərhum Hacı Lütfeli bəy ibn Xaqan "Azəri" təxəllüsün "Atəşgədə" nam kitabında tutduğu qayda və rəvişi intixab etdik, yeni Azərbaycanda olan hər bir bilad və diyarın şüəra və üdəbəsi haqqında ayrı-ayrı məlumat verməyi münasib bildik" [8, s.69].

Kitabda M.P.Vaqif, M.V.Vidadi, S.Ə.Nəbatı, Abdulla bəy Asi, İsmayıllı bəy Nakam, Məhəmməd Bağır Xalxalı, xüsusilə M.F.Axundzadə, Qasim bəy Zakir, Seyid Əzim Şirvani haqqında ocerklər geniş və əhatəlidir. Bu ocerklərdə haqqında bəhs olunan sənətkarların dövrü, həyatı, ictimai mənşəyi, təhsili, yaşayış tərzi, məşguliyyəti, müasirləri ilə münasibətləri haqqında ətraflı məlumat verilir, yaradıcılıqlarının əsas istiqaməti müəyyənləşdirilir, çoxlu nümunələr göstərilir.

"Azərbaycan ədəbiyyatı" kitabındaki ocerklərin çoxunda görünen əhatəli təhlil və qiymətləndirmələrin əksinə olaraq, bəzi şairlər haqqında verilən məlumat orta əsrlərin təzkirələri səviyyəsindədir. Fətəli xan Müştəri, Əbülfət xan Tuti, Ağahüseyn Arif, Sabit Şəqaqi, Ağabağır, Kərim ağa Fateh, İbrahim Nicati, Əlekber Qafıl, Ağababa Zuhuri haqqında deyilənlər məhdud; Rafei, Fədalı, Molla Qasım Şirvani, Zulalı, Şəkər Şirvani, Nabi Əfəndi Şirvani barədə məlumat bəsittir. Tədqiqatçı onların doğum və ölüm ili, mekanı haqqında çox qısa informasiya, əsərlərdən bir nümunə verməklə kifayətlənir. Nəsimi, Asəf Şirvani, Arif Şirvanının hərəsi haqqında bir, Mirzə Hüseyin Salar barədə üç cümlə vardır. Nəsimi və Arif Şirvanının hər birinin əsərlərdən 5 beyt, Mirzə Hüseyin Salaların bir, Arif Şirvanının iki qəzəli verilmişdir ki, bu faktlar Firidun bəy Köçərlinin Şərqi təzkirəcilik ənənələrindən və "Azərbaycan ədəbiyyatı" kitabının təzkirə xususiyətlərindən hələ tam azad olmadığını göstərir.

Firidun bəy Köçərli 130-a qədər şair və yazıçı haqqında yazmaqla (onlardan 111-nin adı ocerkin, yaxud məlumatın sərlövhəsinə çıxarılmışdı) Azərbaycan ədəbiyyatının varlığını, onun tarixi qədimliyini və bədii-estetik qüdretini inkar edənlərə tutarlı cavab verirdi.

Lakin kitabda Azərbaycan ədəbiyyatının islamaqədərki və XIII-XVII əsrlər dövrü tədqiqatdan kənarda qalmışdı. Mənbələrin azlığına görə İ.Həsənoğlu, Q.Burhanəddin, Həqiqi, Xətai və Əmanidən söz açılmırdı.

**Nº 2 (13)**

**2021**

Firidun bəy Köçərliyə görə "nə qədər bir qövm və tayfa elmsiz və mərifətsiz olsa, bir o qədər onun ədəbiyyatı zəif və biməzmun olacaqdır. Hətta çox tayfalar vardır ki... ədəbiyyat nə olduğunu bilməzlər... Bunlar dünya üzündə çox müddət yaşamayıb puç və zay olurlar. Tərəqqi və səadət fikrində olan və əbədi zindəganlıq arzusuna düşən qövm və millət gərəkdir en əvvəl öz ana dilinin vüsət və qüvvət tapmağına səy və himmet göstərsin və ədəbiyyatı milliyyəsini asari-nefisə və təsnifati-məmduhə ilə zənginləşdirsin" [8, s. 70-71].

"Qələmi ədəbiyyat isə başqa tərz ilə hüsula gəlir. Bunda hər bir naqıl və hekayənin məxsusi katibi və munşisi və hər bir təsnifin oz müsənnifi və hər bir şeir və qəzəlin müəyyən şairi vardır. Əlbəttə, bu qisim əsərlərde milliyyət nişanəsi və milliyyət rayihəsi cəndan müşahidə olunmaz. Vəli bir müsənnif və şair nə qədər öz millətinə yavuq olsa, onun adət və xasiyyətləri üzrə nəşvu nüma tapsa, milliyyət qanı onun damarlarında nə qədər artıq cərəyan etsə, bir o qədər onun əsərlərində dəxi milliyyət qoxusu və milliyyət nişanəsi artıq görünəcəkdir" [8, s. 77].

"Azərbaycan ədəbiyyatı" kitabı coğrafi bölgü üzrə yazılmış və şairlər kitabın "Gəncə", "Şirvan və Şamaxı", "Qarabağ – Şuşa şəhəri", "Quba", "İrəvan şairləri", "Dərbənd şairləri" bölmələrində qruplaşdırılmışdır.

Firidun bəy Köçərliyə görə, Azərbaycan türkləri "Zaqafqaziyanın Şərqi və Cənubunda sukna edən Şəki, Şirvan, Səlyan, Bakı, Gəncə, Qazax, Qarabağ, İrəvan və Naxçıvan əhalisindən və İran dövlətinin şimalı-şərqisində güzəran edən əqvam və təvayifdən ibaretdir" [8, s.84].

Kitab elmi-nəzəri təhlillərlə bərabər bədii nümunələrlə də zəngindir. Onun səhifələrində yer alan şeirlər yüksək sənət örnəkləridir. Bu keyfiyyətinə görə "Azərbaycan ədəbiyyatı" müasir ədəbiyyat-müntəxəbat dərsliklərini xatırladır; müəllif əvvəlcə şairin tərcüməyi-halından danışır, yaradıcılığının əsas istiqamətlərini aydınlaşdırır, faktlara söykənməklə fikirlərini əsaslandırır, sonra isə, məsələn, "Kəlami-Qövsi", "Qəzəli-Nicat", "Müəşşəri- Ağaməsih Şirvani", yaxud "Qəzəli-türki", "Əyzən kəlami-türki", "Əsərlərinən bir neçəsi burada zikr olunur" deyib şeir nümunələri təqdim edir.

Firidun bəy Köçərli yaradıcılığında 1911-ci ildə M.F. Axundovun 100 illik yubileyinə həsr olunmuş "M.F.Axundov həzərətlərinin təvəllüdündən 100 il mürur etmə münasibətilə yazılmış risaleyi-yadigarənədir" 71 səhifəlik kitab mühüm yer tutur. Tiflisdə Kultura nəşriyyatında açap olunan kitabda müəllifin özünün imzası vardır. Kitabın birinci hissəsində yazılıçının tərcüməyi-halı barədə verdiği məlumatları ədibin oğlu Rəşid bəydən alsa da, yazılıçının bununla kifayətlənməmiş, M.F.Axundzadənin tərcüməyi-halını "Kəşkül" qəzətindən götürüb, tərcümə edərək vermişdir. Amma Firidun bəy Köçərli "Kəşkül"ün 43-cü sayını elde edə bilmədiyindən tərcüməyi-halın başlangıç hissəsini əsərə daxil etməmiş, qəzətin 44-cü sayında təqdim edilən məlumatlarla davam etmişdir: "Heyfa ki, "Kəşkül"ün 43-cü nömrəsi ki, onda Mirzənin təvəllüdündən 22 sinninə çatınca başına gələn qəzavü-qədər yazılıbdır, tapılmadı. 44-cü nömrə Axund Hacı

**Nö 2 (13)**

**2021**

Ələsgərin qayıtmasından başlanır bu sayaq: "Əlqissə, ikinci atam Axund Hacı Mirzə Ələsgər həcden müraciət elədi..." [16, s.171].

Firidun bəy Köçərliyə qədər XX əsrə uşaq ədəbiyyatı haqqında bir sıra elmi-nəzəri fikir və mülahizələr yaransa da, bu sahədə sistemli tədqiqat onun adı ilə bağlıdır. Azərbaycan uşaq ədəbiyyatı XX əsre qədər müstəqil bir yaradıcılıq sahəsi kimi deyil, əsasən şifahi xalq yaradıcılığı və yazılı ədəbiyyatla əlaqəli şəkildə inkişaf etmişdir [17, s.100].

Şifahi ədəbiyyatı xalqın sərmayəsi adlandıran Firidun bəy Köçərli uşaqlar üçün yazılmış "Balalara hədiyyə" kitabının müqəddiməsində şifahi söz sənəti nümunələrinin toplanması əhəmiyyətindən bəhs edərək yazdı: "Keçmişdə şan və şöhrət sahibi olan türk milleti öz məişətinə, ayin və adətinə aid yaratdığı qism-qism nağıl və hekayələr, gözəl mənzumə və bayatılar, hikmətamız məsəller (atalar sözü), nazik mənalı müməmma və tapmacalar, balalar qəlbə açaq düzgülər və yanılmalar, heyvanat qismində məxsus "sayacı sözlər" mürur əyyam ilə xatirələrdən çıxıbdır və bu halda unudulmaqdadır" [15, s.1-2].

Firidun bəy Köçərli qeyd edirdi ki, tarixi keçmişini, dilini, vətənini sevən inkişaf etmiş millətlər öz şifahi xalq ədəbiyyatı nümunələrini "...kamali-şövq və diqqətlə cəm edib ziqiyət sərmayə kimi saxlayır və balalarının ilk təlim və tərbiyəsini onları öyrətməklə başlayır" [15, s.2].

O, şifahi ədəbiyyatın toplanması istiqamətində qonşuların daha irəli getdiyini göstərir və Azərbaycanda toplama işinin ləng aparılmasına başqa fəsadlarla nəticələndiyini açıb göstərirdi: "Bu barədə qonşularımız daha irəli gediblər. Türk milletinin əsrlercə yaradıb vücuda getirdiyi nağıl və hekayələri və xoşlarına gəldiyi məsəlləri özlərinə məxsus edib "erməni neql və məsəlləri" adı ilə başqalarına elan edirlər. Amma biz onların qədrini bilmirik və itib-batmağınə əsla etmərik, bu işdə qəflətdə qafıl olduğumuz kimi bu məsələlər dəxi böyük səhv və qəflətimiz zahir olur" [15, s.1-2].

1912-ci ildəki ilk nəşrindən yüz ildən artıq bir müddət keçməsinə baxmayaraq, bu gün də aktuallığını qoruyan "Balalara hədiyyə" kitabının tərtibi və nəşrinin əsas məqsədlərindən biri şifahi xalq ədəbiyyatı gələcək nəsillərə ötürülməsi idi. Pedaqoq "Balalara hədiyyə" kitabına uşaqların yaş xüsusiyyətlərinə uyğun, mövzu və forma etibarilə sadə, səmimi, tərbiyəvi əhəmiyyəti olan nümunələr daxil etmişdir [4, s.148].

Ədib müqəddimədə həmin kitabın böyükler üçün də mühüm əhəmiyyət daşıdığını göstərir: "Böyük adamların yörüklerinin açılmasına səbəb olacaqdır ki, onlar mütealiye əsasında öz uşaqlıq vaxtlarını bilaixtiyar xatirələrinə getirəcəklər. Bu isə qəlbə şad etmək üzlüyündə xidmətdir" [15, s.1].

Yazıcı "Balalara hədiyyə" kitabını tərtib edərkən metnlərin məzmunu ilə uşaqların maraqları dönyasının bir-birini tamamlamasına xüsusi diqqət yetirmiş və kitaba uşaqların yaş xüsusiyyətlərinə uyğun materiallar seçdiyindən, nümunələrin dilinin sadəliyinə xüsusi fikir vermişdir. Müəllim kimi bədii cəhətdən mükəmməl, dərin məzmunlu, dil-üslub cəhətdən sadə olan əsərlərin

**Nö 2 (13)**

**2021**

uşaqların təlim-tərbiyəsində oynadığı böyük rolunu 1912-ci ildə toplayıb çap etdirdiyi "Balalara hədiyyə" adlı kitabında nəzəri cəhətdən əsaslandırmışdır. Görkəmlı tənqidçi Seyid Hüseyin "İqbal" qəzeti 1913-cü il 23 may tarixli 366-ci nömrəsində "Balalara hədiyyə, yaxud "Qafqazda birinci kitab" adlı məqaləsində əsəri yüksək qiymətləndirir" [5, s.53].

Bu əsərin nəşrini müsbət hadisə kimi qiymətləndiren S.Hüseyin yazdı: "Balalara hədiyyə" kitabı cocuqların ruhuna azuqə verdiyi kimi, böyüklərimizin də cocuqluğunu və ondakı yaşayışını xatirinə getirərək onlarda keçmişinə və millətinə qarşı bir istək və məhəbbət duyğusu ayıldır" [6].

1912-ci ilin may ayında İsaabəy Aşurbəylinin "Kaspi" mətbəəsində çap olunmuş 102 səhifəlik "Balalara hədiyyə" kitabı iki hissədən ibarət olub, 75 kiçik həcmli didaktiki əsərləri özündə cəmləşdirmişdir. Müəllif yaş səviyyəsinə müvafiq olaraq birinci hissəyə 49, ikinci hissəyə 26 didaktik mənzum parça, nağıl, hekayə, tapmaca, atmaca, sayaçı sözlər və başqa telim-tərbiyə üçün zəruri olan mətnlər salmışdır. Firidun bəy Köçərlinin ölümündən sonra bu kitab 1967-ci ildə ədəbiyyatşunas Bəkir Nəbiyevin tərtibi və redaktorluğu ilə yenidən çap edilmişdir" [1, s.172].

Yazıcısını uşaqların gələcəyi düşündürdüyündən A.Şaiqə ünvanladığı məktubda yazdı: "Xirdaca uşaqlar üçün yazılan nağıl və hekayələr nə qədər asan və sadə olsa, nə qədər açıq dildə yazılsa və uşaqların fəhminə yaxın olsa, bir o qədər mənzurda olan məktəbler artıq dərəcədə hasile gəlib yaxşı meyvələr gətirər" [22, s.168].

Firidun bəy Köçərli Xəstə Qasımin "Nəsihət" qoşmasını və ya sonrakı nəşrlərdə "Olma" adı ilə getmiş ustادnaməsini "Balalara hədiyyə" kitabına salmaqla xalqın müdrik sözlərini, istek və arzularını yeni nəslə çatdırmağı vacib sayır. Görkəmlı ədib bu zaman Xəstə Qasımin həyat və cəmiyyət haqqındaki felsəfi düşüncələrinin, həmçinin müdrik kəlamlarının uşaqların başa düşəcəyi bir dildə yazıldığını nəzəre alır. Şeirdən göründüyü kimi, aşiq el arasında mövcud olan "Ağac bəsləgilən, barın yeyəsən", "Namərd yalançıya sırrın söyləmə", "Bivəfa dilbərdən sənə yar olmaz", "İgid odur tənə oxun atmasın, halal mayasına haram qatmasın" və s. bu kimi atalar sözləri və məsəllərdən istifadə etmiş, danışq dili ilə ədəbi dil arasında əlaqə yaratmış, hər bir müdrik sözün mahiyyətini açmağa çalışmışdır" [14, s.78].

Uzun muddət Azərbaycan məktəblərində bir dərslik kimi istifadə edilmiş bu kitabla Firidun bəy Köçərli uşaq qəlbinin incəliklərinə yol tapmış, xalqımızın bu gözəl folklor ornəkləri ilə uşaqların dünyagorusunun formallaşmasına əhəmiyyətli dərəcədə təsir göstərmişdir.

1920-ci il aprel çevrilişindən sonra may ayının əvvəllərində Firidun bəy Köçərli Qazax İngilab Komitəsi tərəfindən həbs edilib Gəncə Fövqəladə Komissiyasının sərəncamına göndərilir. Müsavatçı olduğu üçün ona "əksinqilabçı" və "millətçi" damğası vuraraq günahlandırırlar. Guya Azərbaycan Xalq Cümhuriyyəti dövründə Firidun bəy Köçərli ona verilən səlahiyyətlərdən

istifadə edib, xalqı aldatmış, əhalini incitmiş, kommunist partiyasının üzvlərini təqib etmişdir" [19, s.96].

İttihamların hamisini rədd etməsinə baxmayaraq, Gəncə Fovqəladə Komissiyası Firdun bəyi ölüm cəzasına mehkum etmiş və günahsız ədib 1920-ci il iyun ayının 5-də güllələnərək qətle yetirilmişdir. Bununla da ADR-in təhsil siyasetini həyata keçirmək, xalqı maarifləndirmək uğrunda yorulmaq bilmədən gecə-gündüz çalışan ədib arzularına çatır. Lakin Azərbaycan ziyalıları Firdun bəy Köçərlili yaradıcılığını öyrənir və onun ölümündən 5 il sonra, yəni 1925-ci ildə 2 cildlik "Azərbaycan ədəbiyyatı tarixi materialları" əsərini ərəb əlifbasında çap etdirirlər. 2 cildlik əsərin növbəti nəşri 1926-cı ildə Azərnəşrdə yenidən ərəb əlifbası ilə nəşr edilir" [9, 10, 11, 12].

1963-cü ildə Kamal Talibzadənin redaktəsi ilə Firdun Bəy Köçərlinin seçilmiş əsərləri Azərbaycan SSR Nəşriyyatında nəşr olunur" [13].

1967-ci ildə Bəkir Nəbiyevin redaktorluğu ilə yazardının Firdun bəy Köçərlinin "Balalar hədiyyə" kitabı çap edilmişdir. Kitabın növbəti nəşrləri 1972-ci ildə Gənclik Nəşriyyatında, 1985, 1987 və 2013-cü illərdə çapdan çıxmışdır.

1992-ci ildə "XIX əsr Azərbaycan ədəbiyyatı müntəxəbatı" çapdan çıxmışdır.

"Azərbaycan ədəbiyyatı" əsərinin yeni nəşrləri 1978, 1981-ci illərdə və 2005-ci ildə 2 cilddə işıq üzü görmüşdür.

Görkəmli maarifçi, ədəbiyatşunas-tənqidçi Firdun bəy Köçərlinin mədəniyyət tariximizdə unudulmaz xidmətləri yüksək qiymətləndirilərək 155 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin Sərəncam imzalaması ömrünü xalqının gələcəyi naminə qurban verən saf əqidəli ziyalının əməllərinin örnək olaraq daim xatırlanacağı deməkdir.

## **ƏDƏBİYYAT**

1. Bəktaşı İ. Firdun bəy Köçərlinin yaradıcılıq yolu. Bakı: Yaziçı, 1986. – 184 s.
2. Cəlal M. XX əsr Azərbaycan ədəbiyyatı. Bakı, 1982/ – 426 s.
3. Çəmənzəminli Y.V. Qulluq və əsirlik // Firdun bəy Köçərlinin şəxsi arxiv. – Bakı: Nurlan, 2005. – 280 s.
4. Əfəndiyev P. Azərbaycan folklorşunaslığının tarixi. – Bakı: ADPU, 2006. – 475 s.
5. Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. – Bakı: Elm və təhsil, 2012. – 600 s.
6. Hüseyn S. Balalara hədiyyə, yaxud Qafqazda birinci kitab // "İqbəl" qəzeti. – Bakı, 1913, № 366.
7. Köçərli, Firdun bəy. Əsərləri. – Bakı: Elm və təhsil, 2013. – 496 s.
8. Köçərli, Firdun bəy. Azərbaycan ədəbiyyatı: 2 ciddə: C.1. – Bakı: Elm, 1978. – 599 s.

9. Köçərli, Firdun bəy. Azərbaycan ədəbiyyatı tarixi materialları: C.I. h.I. – Bakı: Azərnəşr, 1925,- 276 s. Ərəb əlifbasında.
10. Köçərli, Firdun bəy. Azərbaycan ədəbiyyatı tarixi materialları / Firdun bəy Köçərli. Bakı: Azərnəşr, 1925.- C.1., h.II.- 345 s. Ərəb əlifbasında.
11. Köçərli, Firdun bəy. Azərbaycan ədəbiyyatı tarixi materialları. – Bakı: Azərnəşr, 1926, C.II. h.I.-278 s. Ərəb əlifbasında
12. Köçərli, Firdun bəy. Azərbaycan ədəbiyyatı tarixi materialları. – Bakı: Azərnəşr, 1926, C.2., h.II. 283 s. Ərəb əlifbasında
13. Köçərli, Firdun bəy. Seçilmiş əsərləri. – Bakı: Azərbaycan SSR EA Nəşriyyatı, 1963. – 341 s.
14. Köçərli, Firdun bəy. Balalara hədiyyə / Tərtib edəni və redaktoru B.Nəbiyev. – Bakı: Gənclik, 1967. – 88 s.
15. Köçərli, Firdun bəy. Balalara hədiyyə (Milli nağıł, məsəl, tapmaca, bilməcə və növbənöv mənzumələr məcmüəsi). – Bakı: Kaspi mətbəəsi, 1912. – 101 s.
16. Köçərli, Firdun bəy. Mirzə Fətəli Axundov həzrətlərinin təvəllüdündən yüz il mürur etmək münasibəti ilə yazılmış risale-i-yadigarənədir. Firdun bəy Köçərlinin şəxsi arxiv. – Bakı: Nurlan, 2005. – 280 s.
17. Məmmədov M. Firdun bəy Köçərlinin "Balalara hədiyyə" kitabı uşaq folklorunun mükəmməl nümunəsi kimi // Folklorşunaslıq məsələləri, 2005. – S.100-108.
18. Nəbiyev B. Firdun bəy Köçərli. – Bakı, 1963. – 164 s.
19. Qasımov C. Firdun bəy Köçərlinin müəmməli ölümü // AMEA-nın Xəbərləri. Humanitar Elmlər Seriyası. Xususi buraxılış. – 2013, №1, s.90-99.
20. Talibzadə K. XX əsr Azərbaycan ədəbi tənqid. – Bakı: Elm, 1966. – 451 s.
21. Talibzadə K. Firdun bəy Köçərlinin A.Şaiqə məktubları // "Azərbaycan" jurnalı. – 1967, №6. – S.167-174.